

# ÜSTÜN OLAN İNSANLIQ

## *Məlahət Soltanqızının "Xəyanətin bədəli" poeması haqqında*

(Əvvəli ötən saylarımda)

Cəmiyyətin mənəvi mühitinin qorunmasında, insanlararası münasibətlərin tənzimlənməsində ailə münasibətlərinin də xüsusi yeri var. Atanın, ananın bir-birinə münasibəti, yaxud övladın ata-anasına münasibəti - bütün bunlar insanların təbiətinə təsir göstərir. Cəmiyyət qarışındaki məsuliyyətlərini unutmağa qymur. Məlahət Soltanqızının poemalarında sosial problemlərə nə qədər xüsusi yer verilirsə, bir o qədər də insan münasibətlərinin təsvirinə də o qədər yer verir. Müəllif yaxşı bilir ki, cəmiyyətin həyatında ahəngdar inkişafın teminatı üçün adamların dəyərləri qoruması çox vacibdir.

Əlbəttə, dəyər anlayışı geniş və mürəkkəb bir məhiyyət daşıyır. "Xəyanətin bədəli" poemasında isə konkret insan məhfumu daha qabarıq görünür. Doğrudur, müəllif münasibətlərə təsir göstərən əsas amil kimi sosial problemləri də yaddan çıxarmır. Əgər adamların işi olsa, faydalı əməklə məşğul olması təmin edilsə, onda yəqin ki, münasibətlərdə də gərginlik yaranmaz. Müəllifin qəhrəmanı Şahnabat kənddə böyük gənc olsa da, kifayət qədər ayıqdır. Orta məktəb təhsilini də yaxşı başa vurub. Ən başlıcası, o, vicdanı dəyərləri hər vaxt həyatı üçün meyar hesab edir. Bütün hallarda nə iş görəsə, mütləq onu öz vicdanının meyarı ilə ölçür. Nəyi düz edib, nəyi düz etməyib.

Onu şəhərə gəlməyə, kirayə ev tutub qalmağa vadər edən ailənin dolanışığı məsələsidir. Doğrudur, atası sağlam olanda, işləyəndə ailə yaxşı dolanırdı. Hətta onların evləri də qonaq-qaralı olurdu. Anası son dərəcə evə gələn qonaqlara hörmətlə yanaşıb. Bütün bunları Şahnabat da görüb, yəqin ki, öz həyatı üçün meyar hesab edib.

Zaman keçdikcə yaxşı başa düşüb ki, ailəni düşdüyü maddi çətinliklər girdabından xilas etmək üçün faydalı bir işdən yapışmalıdır. Qazancı ilə ailənin dolanışığına təsir göstərməlidir. Bunlar öz yerində Şahnabat atanısının, anasının ona göstərdiyi qayğını heç vaxt unutmur. Hər an gözlərinin önünə gətirir ki, atası onu necə əzizləyib, onu necə firavan qayğısız böyütməyə çalışıb. İndi belə vəziyyətdə yorğan-döşəyə düşən, xəstələnən atasına o necə kömək etməyə bilər. Müəllif Məlahət Soltanqızı Şahnabatın psixoloji düşüncələrinin dərinliyinə varır, onun necə mənəvi iztirablar çəkdiyini diqqətən çəkir. Onu da qeyd etmək lazımdır ki, Şahnabat obrazı əsərdə kifayət qədər dərəğin işlənib. Ona görə də yadda qalır. Biz sanki Şahnabatın həyat üçün çalışmalarını öz gözlərimizlə görürük. Şahnabat bütün varlığı ilə çalışır ki, atanını ağır xəstəliyin pəncəsindən xilas etsin.

Bir sözə, Məlahət Soltanqızı Şahnabat obrazı ilə fədakar övladın necə olduğunu öz oxucusuna göstərmək istəyir. Onun saf qəlbini, əzabkeş təbiətini elə canlandırır ki, oxucu üçün Şahnabat doğmalaşır.

Müəllif çox böyük səmimiyyətlə Şahnabatdan təkrar-təkrar söz açır. O, Şahnabatın istəyini təbiililikə oxucuya çatdırır:

Şahnabat istəyirdi  
Gecə-gündüz işləsin.  
Atasını bu şəhərdə  
Bir həkimə göstərsin  
Cana yığılmışdı bu vəziyyətdən  
Nə qədər çalışsa da, yetişmirdi pul-para  
Ürəyində düşünürdü,  
Bəlkə, bir gün üzü gülər  
Allah bağlı qapı açar, uzaq yollar yaxın olar  
Bu qədər xəstəxana, vardı indi şəhərdə  
Gətirsin atanısını, tək arzusu bu idi,  
Düşünürdü yəqin ki  
Bahalı müalicələr atanısını xilas edər  
Bu nisgilin ağrısı ürəyindən silinər.

Hələ bunlar bir arzu, xəyal həqiqət deyil.  
Doğrudur, Şahnabat hərdən şirin xəyallara da dılır, inanır ki, atanısını xəstəliyin pəncəsindən xilas edə biləcək, hətta atanısının müalicəsi kənddə mümkün deyilsə, onu şəhərə götirəcək. Bütün xərcləri də özü çəkəcək. Bu xərclər hesabına bir vaxt onun qayğısını, nazını çəkən atanısını xəstəlikdən xilas edib sağlam bir halda təzədən kəndə göndərəcək. Bunlar Şahnabatın xəyallarıdır. Müəllifin öz təbirincə desək, xəyal hələ ki, həqiqət deyil. Həqiqətin isə çox sərt üzü var.

Belə bir məqamda Şahnabat daha dərin psixoloji vəziyyətə düşür. Axi o gəncdir, onun sevib-sevilmək vaxtidır. Həyat onun gözlərində gözəllik donu geyib. Bu istəklə o, nikbin duyğularını şirin xəyallarına qovuşdurur. Belə bir məqamda o, bir gəncə tanış olur. Onun ağıllı davranışları, mənali gözləri Şahnabatı sanki ovsunlayır. Sevmək, sevilmək Şahnabatın haqqıdır. Bunda heç kim Şahnabatı qinamaz. Amma Şahnabat da iki od arasında qalıb. Nə atasının taleyini unuda bilir, nə də öz sevgisindən çəkilə bilir.

Sevgi düşüncələri nə qədər şirin olsa da, xəstəlikdən əziyyət çəkən atanısını gözlərinin önünə gətirir. Onu sevən atanısını necə unuda bilir? Elə bil ki, atanısını unutduğu anda atanısının qınaqlı baxışları ilə rastlaşır. Atasını gözlərinin önünə gətirir. Və təbiidir ki, bu zaman hisslerini boğmağa çalışır. Amma neyləyəsən ki, həyat öz tələblərini bütün sərtliyi ilə onun qarşısına qoyur.

O, sevgi qapısını açınmı? Sevgi aləminə daxil olsunmu? Bu suallara cavab tapa bilmir. Atasının ağır xəstə olduğu bir vaxtda varlığında yaranmış suallara cavabı ondan soruşa bilməz. Elə bir rəfiqəsi də yoxdur ki, onun mənəvi köməyindən yararlansın. Müəllif Şahnabatın psixoloji durumunu ən gərgin anlarda reallıqla təsvirə gətirir. Şahnabat üçün namus, ismət məsələsi onun həyatının mənasıdır. Əlbəttə, sevdiyi oğlanın bəlkə də hələ qəlbinə bələd deyil. Bu münasibətlər necə olacaq? Onun həyatı, həyat gəmisi firtinalara düşməyəcək ki? Bütün bunlar hələ tərəddüdü suallar kimi onun varlığını didməkdədir. Müəllifin təsvirlərində həyat haqqında düşüncələr içinde vurnuxan gənc qızı biz bütün aydınlığı ilə görə bilirik.

El həmin günlərdə, istirahət yerində

Bir gəncə tanış oldu.

Artıq böyümüşdü, sevib -sevilmək

Onun haqqıydı, fəqət ürəyi

Ağrı-acılarla doludur hələ

Gözündən getməyir xəstə atası

Xəstə qulluğunda duran anası

Bir gün bitsə əger bütün acılar

Onun da ürəyi gül tək açılar

Bu gün qarşısına çıxan bu oğlan

Onun taleyinin bir qismətimi

Yoxsa acılarla daşan qəlbini

Çarəsiz gündənə bir həmdəmimi

İndi necə eləsin, əllərindən tutsunmu?

Yoxsa əlvida deyib qismətindən qaçınmı?

Mənə vədlər verən bu cavan oğlan

Qarşıma çıxıbsa, bu da Allahdan

Sanki yuxudadı, yeni oyanmış

Bağlı qapı arxasında dayanmış

İnsan qəlbini oxunmamış kitabdır

Şətir-sətir oxuyub anlayarsan

Xislətində varsa əger bir yalan

Yalanlardan sonra başlar xəyanət

Yoxdu bir rəfiqəsi ona desin sərrini

Anasının belə qəmli çağında

Aça bilməz qəlbini, buna yox cəsarəti

Utancaq baxışları, namusu, ismətiyle

Başını qaldırıb bir söz soruşmaq

Anasının önündə eşqdən danışmaq

Bunu bacarmazdı, buncu acılar

Anasının qamətini öymədi.

Müəllif Şahnabatı sevə-sevə tərənnüm edir. Onun mənəvi saflığını xüsusilə dəyərləndirir. Nə qədər ağır olsa da, bu qız ailəsinin düşdüyü çətinliklər məhitiində öz sevgisi haqqında danışmağı böyük qəbahət hesab edir. Belə vəziyyətdə onun anası nə düşünə bilər? Ona necə münasibət göstərər?

Şahnabat sanki sehirli bir həyatın qapısına qədər gəlib çatıb. Amma bu qapını açmağa hələ ki, cəsarəti çatmır.

Bundan sonra müəllif həyat, dünya, cəmiyyət haqqında düşüncələrini təqdim edir. Bu da təsadüfi deyil. Çünkü cəmiyyətdə hər kəs öz başının hayındadır. İnsanlar müxtəlif problemlər içərisindədir. Biri digəri haqqında maraqlanır. Belə əzablı, iztirablı dünyada Şahnabat kimi bir qızın tənhalıq əslində bir insanın faciəsidir. Müəllifin düşüncəsinə görə insan cəmiyyətdə tək olmamalıdır. Cəmiyyət yardımına ehtiyacı olan, kömək istəyəni cavabsız qoymamalıdır. Təessüf

ki, belə deyil. İnsanlar insafsızcasına sanki çətinliklər içərisində vurnuxan bu qızın yanından keçib gedir. Müəllif əslində bu mənzəronu dünya obrazı ilə eyni-ləşdirir. Yəni dünya özünün sərt mövqeyi ilə insanları hər addımباşı sınağa çəkir. Elə bil ki, onların iradəsini yoxlaysı. Belə vəziyyətdə müəllif öz düşüncələri ilə həyatda yaşamağa çalışan insanların necə yol tutmalarına da aydınlıq gətirir. Elə bil ki, öz taleyini danişir.

Şübhəsiz, Məlahət Soltanqızı kifayət qədər təcrübəsi olan, müşahidə qabiliyyətinə malik, istedadlı tədqiqatçı qadındır. O, insan həyatının tədqiqatçısıdır. Bunu həm elmi tədqiqatlarında, həm də bədii əsərlərində əks etdirməyə çalışır. Və bu zaman öz həyat təcrübəsindən çıxış edərək çətinliklər qarşısında qalmamaq üçün hər kəsi həyatda qənaətcil olmağa səsləyir. Onun qənaətinə görə israfçılıq etməyən hər bir adam nəhayətdə kifayət qədər həyat ehtiyatı toplaya bilər. Həyat ehtiyatını qədərindən yığmış olan insanlar yəqin ki, maddi çətinliklərin gətirdiyi ağırlıqlar altında da əzilməz. Müəllifin düşüncəsinə görə insanlar üçün ən böyük bəla borclu qalmaqdır.

Bu yerdə dövrümüzün bələsi kimi bankların adamları soyub-talaması, insanların ağır ehtiyaclarından istifadə edərək onları dəhşətli dərəcədə faiz işğəncərinə düşçər etməsi də gözlərimizin önünə gelir. Müəllif sanki insanlara xatırladır ki, bu, çox təhlükəli bir yoldur. Çıxılmaz vəziyyətə düşən adam kimdənsə sələmə borc götürür. Və yaxud özünü kredit bəlasına salır. Bununla da sanki həyatını məhv edir.

Biz Məlahət Soltanqızının əsərləri haqqında danişanda onun sosial problemləri qaldırması, cəmiyyəti hansı bələlərə düşçər etdiyinə diqqəti çəkməsi özünün vicdanı tələbatından irəli gəlir. Beləliklə, biz sosial problemlər içərisində vurnuxan cəmiyyətin də taleyi-ni görürük. Müəllif məharətlə cəmiyyətin problemləri ilə Şahnabatın düşdüyü maddi və mənəvi durumun gərginliyini uzlaşdırı bilir.

Bu anlamsız dünyada hərə öz hayındadı  
Hərə öz iş-güçündə, qazancın dalındadı  
Açılar-açılmaz sabahın gözü  
Qaynar qazan kimi qaynayıր şəhər.  
Rahatlıq bilmədən çalışır hamı  
Təki süfrəsində hər nemət olsun.  
Övladları acliq nədir bilməsin  
Qonşudan-qohumdan qalmasın dala  
Dar günün azacıq pul atsın dala  
Dünyada kimsəyə möhtac olmasın  
Biz belə yaşıdıq, belə də gördük  
Qənaət elədik, borca girmədik  
Borcu olanların yuxusu olmaz  
Borcu olanların kisəsi dolmaz  
Borcu olanların hörməti olmaz  
Ən böyük var-dövlət qənaət imiş,  
Ən bahalı sərvət qənaət imiş.

Tanış mənzərədir, demək olar ki, həyatımızın son on illiyi ilə bağlı mənzərəni bütün reallıqları ilə görürük. Müəllif can yanğısı ilə borclu insanın yaşadığı iztirabları canlı təsvirlərə təqdim edir. Maraqlı mü-hakimələri var. Göründüyü kimi, o qeyd edir ki, borclu olan adamin hörməti olmaz. Adamlar belələrindən uzaq qaçar.

Neyləmək olar, hər kəs həyatla mübarizədə eyni dərəcədə hazırlıqlı deyil. Çətinliklərin böyük düşügü insanların taleyi əslində cəmiyyətin problemdir.

Məlahət Soltanqızı bu əsərində kifayət qədər aydınlığı ilə cəmiyyət qarşısında belə bir tələb qoyur. İnsanların həyatına məsuliyyət daşıyan mühit olmalıdır. Əgər bu mühit yoxdursa, onda insanlar maddi və mənəvi iztirablar içərisində əzilib məhv olacaq.

Həyat coxrənglidir. Onun nə qədər göz oxşayan rəngləri varsa, bir o qədər də insanları vahiməyə salan, ümidsizliyə düşçər edən qara rəngləri var. Əsil mübarizə bu rəngləri ayıra bilməkdə asılıdır.

Məlahət Soltanqızının "Xəyanətin bədəli" poeması insan taleyi və cəmiyyətin buna münasibəti məsələsini müzakirəyə çıxarır. Hər kəs bu müzakirədə iştirak edərsə, onda cəmiyyətdə olan problemlər də vaxtında və düzgün yerinə yetirilər. İnsanlar ədalətsizliklərlə qarşılaşmaz. Cəmiyyətdə haqqın və həqiqətin hakim olduğunu inanar.

(Davamı var)